



Bütün bunlara baxmayaraq, Əzim Əzizimzadə təkcə texniki bacarığı ilə deyil, hər bir əsərinə hopmuş duyğuları ilə fərqlənən rəssam olmayı bacarır. Sənətkar fırçanın hər hərəkəti ilə qarşısında duran boş kətana can verib, onu təxəyyül və gözəllik səltənətinə əvərib. Rəssam üçün bu sənət sadəcə bir peşə deyil, həyat tərzi - çox vaxt xaos və qeyri-müəyyənliyin kölgəsində qalan dünyada ifadə olunmayanları ifadə etmək, gözəlliyin keçi-

jurnalında öz əsərlərini dərc etdirməklə rəssamlığa başlayan sənətkar, "Baraban", "Zənbur", "Tuti", "Kəlniyət" və sair jurnalların səhifələrində də satirik qrafik karikaturalarını nəşr etdirib. Əzizimzadə "Molla Nəsrəddin"



Milli ruhlu sənətkar

Dar küçələr və qədim divarlar arasında istedadlarla dolu şəhərdə bir rəsam yaşayıb. Bu, istedadı, mətanəti ilə seçilən Əzim Əzizimzadədir...

Ona bir vaxt belə deyilmişdi: "Sən müsürman balasasan, ağlını başına yiğ, burada fikrini ticarətə ver, adam ol. Rəssamlıq nədir? Ata-baba şəkil çəkib? O, (Durov nəzərdə tutulur) sənə boş araq butulkasından başqa nə vərə bilər? Get işinə yaxşı bax!".

Əzim Əzizimzadə qohumlarının köməyi ilə Ağabala Quliyevin dəyirmanında kuryerliyə işə düzəlir. Gündə 16 saat işləyən yeniyetmə, bir dəfə rəssam Durovla tanış olur. O, ilk dəfə yağılı boyalarla işləyən sənətkar görürdü. Ağabala Quliyev Durova Parisdə, Ümumdünya sənaye sərgisində öz dəyirmanın tarixini nümayiş etdirmək üçün şəkillər çəkməyi sifariş verir. O, şəkillərlə birgə dəyirman sahibinin portreti də çəkilməli idi. Durov Əzimi özüne köməkçi etməkdən ötrü sahib-kardan xahiş edir. Cavabında isə Əzim yuxardakı sözləri eşidir...

Ə.Əzizimzadə xatirələrində yazır ki, bir gün mollam məni şəkil çəkəndə gördü. Başının üstündən barmaqlarına bərk çubuq vurub dedi: "Dur, xəbis, şeylərinə yiğişdir, buradan cəhənnəm ol!". Mən bərk xəcil olub evimizə gəldim... dəxi mollaxanaya getmədim.

ci anlarını çəkmək üçün bir vasi-tə idi.

Hər bir sənət əsəri onun ən dərin düşüncə və hisslerinin əksi, rəssamin ruhuna bir pəncərədir. Səsli-küylü şəhər mənzərəsini əks etdirən rəsmlərdən tutmuş, satirik karikaturalara qədər hər əsər bir hekaya danışır, izləyici-ni səyahətə dəvət edir. Azərbay-can karikaturasının korifeyi kimi ehtiramla anılan sənətkarın irsi onun xalqının ruhunun və

din" vasitəsilə dil və mədəniyyət mahdudiyyətlərini aşaraq vətənin hüdudlarından çox-çox uzaqlarda olan tamaşaçılara səsini çatdırıb.


Əsərləri dönyanın bir sıra müzeylərində nümayiş etdirilmiş rəssami fərqləndirən təkcə sənətkarlığı deyil, sosial ədalətə bağlılığı və siyasi fəallığı idi. Sənətkar siyasi karikatura janrında da bir çox nümunələr yaradıb. Onun

güclü silaha çevrilib, hakim təbəqənin ikiüzlülüyünü ifşa edib, təcrid olunmuş təbəqənin müdafiəcisi olub.

Əzim Əzizimzadə öz əsərlərində satiradan ustalıqda istifadə edib, mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin tənqid atəşinə tutub. Rəssam yaratdığı "İt boğuşdurma", "Ki-si arvadını döyür", "Varlı evində toy", "Yoxsulların toyu", "Su üstündə dava", "Köhne bakılılar", "Köhne Bakı tipləri", "100 tip" kimi əsərlərdə müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açıb, qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxıb. Ə.Əzizimzadənin mövzusunda çəkilmiş, dövrün adət-ənənələrini əks etdirən əsərləri də az deyil. Bunlara "Kos-ko-sa", "Tonqaldan atlınılar", "Mirasiñ bölüşdürülməsi", "Kəndirbaz", "Varlı evində toy", "Kasıb evində toy" akvarelləri aiddir. Çətinliklərə baxmayaraq, sənətdə azadlığa və sosial ədalətə sadıq qalıb. Bu gün Əzim Əzizimzadə hörmətlə anılır, onun incəsənətə və cəmiyyətə verdiyi töhfələr müzeylərdə, qalereyalarda, tarix kitablarında öz əksini tapır.

Ə.Əzizimzadə 1943-cü il iyunun 15-də dənizini dəyişib.

Nurcan SÜLEYMANOVA,
"Respublika".



mübarizəsinin mahiyyətini özündə camlaşdırır.

1880-ci il mayın 7-də Novxanıda anadan olan Ə.Əzizimzadə fitri istedada sahib olub. Sənətkar ibtidai təhsilini rus-tatar məktəbində alıb. O, yaradıcılığı boyu əsrlərdən bəri formalasmış Təbriz-Azərbaycan miniatur və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib. Əzim Əzizimzadə Azərbaycan satirik qrafikasının, satirik şair M.Ə.Sabirin "Hop-hopnamə" sinə çəkdiyi illüstrasiyalarla isə kitab qrafikası sənətinin əsasını qoyub. O, bu əsər üçün 56 rəngli litoqrafiya çəkib. 1906-cı ildən "Molla Nəsrəddin"

faşizmi ifşa edən "Şir və pişik balası", "Faşizmin cöhrəsi", "Fürerin qənimətləri", "Vurulmuş kartlar" və digər karikaturaları bura daxildir. XX əsrin əvvəllərində Azərbaycan mühüm icimai-siyasi sarsıntılar dövrü yaşayıb. Öləkəmiz istiqlaliyyət uğrunda mübarizə apararkən Əzizimzadə öz səsini sənəti ilə insanlara çatdırıb. O, hakim elitanı tənqid və sadə insanların hüquqlarını müdafiə etmək üçün satira və zəkədən istifadə edib. Rəssamın karikaturaları ədalətsizliyə qarşı mübarizədə